



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ
SIYƏZƏN RAYON STATİSTİKA İDARƏSİ

SOSIAL, İQTİSADI ***İNKİŞAF***

YANVAR - SENTYABR

Siyəzən 2022

M Ü N D Ə R İ C A T

2022-ci ilin yanvar-sentyabr aylarında Siyəzən rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri	3
Ümumi məhsul buraxılışı	6
Sənaye	9
Tikinti	12
Kənd təsərrüfatı	13
Nəqliyyat	15
İnformasiya və rabitə	16
İstehlak bazarı	17
Əmtəə bazarı	18
İctimai iaşə xidmətləri	20
Əhaliyə göstərilən ödənişli xidmətlər	20
Qiymət indeksləri	23
Məşğulluq və işsizlik	24
Yeni iş yerləri	24
Əməkhaqqı	25
Demoqrafik vəziyyət	27

2022-ci ilin YANVAR-SENTYABR AYLARINDA SİYƏZƏN RAYONUNUN İQTİSADI VƏ SOSIAL İNKİŞAFININ MAKROİQTİSADI GÖSTƏRİCİLƏRİ

2022-ci ilin yanvar-sentyabr aylarında Siyəzən rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 283880,8 min manat təşkil etmiş və əvvəlki ilin eyni dövrünə nisbətən 48,4 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə sənayedə sabit qiymətlərlə 16,2 faiz azalmış, kənd təsərrüfatında 26,5 faiz, tikintidə 2,1 dəfə, nəqliyyat və anbar təsərrüfatında 2,3 dəfə, informasiya və rabitə xidmətlərində 34,6 faiz, ticarət; nəqliyyat vasitələrinin təmirində 12,4 faiz artmışdır.

2022-ci ilin yanvar-sentyabr aylarında məhsul və xidmətlərin 56,6 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuş və 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 17,0 faiz artmışdır. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 6601,9 manat təşkil etmişdir.

Sənaye. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 14046,0 min manatlıq və ya 2021-ci ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 16,2 faiz az sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın həcmi mədənçıxarma sektorunda 15,6 faiz, emal sektorunda 30,5 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 47,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalında 6,9 faiz təşkil etmişdir. Məhsulun 31,6 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən sabit qiymətlərlə 16,9 faiz azalmışdır.

Mədənçıxarma sektorunda 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 2190,5 min manatlıq məhsul istehsal edilmiş, 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən 26,8 faiz azalmışdır.

Emal sektorunda 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 4283,5 min manatlıq məhsul istehsal edilmiş, 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən 16,8 faiz azalmışdır.

Emal sektorunda 2021-ci ilin müvafiq dövrünə nisbətən qida məhsullarının istehsalı 24,3 faiz artmış, içki istehsalı 66,4 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun real həcmi 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən 15,3 faiz azalmış, rayon əhalisinə və digər istehlakçılara 62,0 QVt-saat elektrik enerjisi, 21,7 milyon kub metr təbii qaz, 0,5 min Qkal istilik enerjisi verilmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun həcmi 7,9 faiz azalmış, əhaliyə və digər istehlakçılara 1,1 milyon kub metr təbii su verilmişdir.

Kənd təsərrüfatı. 2022-ci ilin məhsulu üçün rayonda 6305,0 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdir. Bundan 2779,0 hektarı payızlıq buğdadan, 2869,0 hektarı payızlıq arpadan, 22,0 hektarı yazlıq arpadan, 27,0 hektarı dən üçün qarğıdalıdan, 1,0 hektarı paxlalılardan, 1,0 hektarı texniki bitkilərdən, 123,0 hektarı kartof, tərəvəz və bostan bitkilərindən, 483,0 hektarı yem bitkilərindən ibarət olmuşdur.

2022-ci ilin yanvar-sentyabr aylarında heyvandarlıq sahəsində 22402,8 ton ət (diri çəkiddə), 10741,8 ton süd, 19884 min ədəd yumurta istehsal edilmişdir. 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 2216,4 ton (11,0 faiz), yumurta istehsalı isə 9229 min ədəd (86,6 faiz) artmış, süd istehsalı 141,5 ton (1,3 faiz) artmışdır.

2022-ci il oktyabr ayının 1-nə təsərrüfatlarda 14187 baş iribuynuzlu mal-qara (ondan 6837 baş inək və camış), 52428 baş qoyun və keçi mövcud olmuşdur. 2021-ci ilin müvafiq dövrünə nisbətən mal-qaranın baş sayı 2,5 faiz, qoyun və keçilərin baş sayı isə 4,9 faiz azalmışdır.

Tikinti. Əsas kapitalla yönəldilmiş investisiyalar. 2022-ci ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitalla 123930,5 min manat məbləğində,

yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 78,4 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitalla yönəldilmiş vəsaitlərin 113918,0 min manatı və ya 91,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitalla yönəldilmiş vəsaitin 98,3 faizini dövlət sektoru, 1,7 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.

Nəqliyyat. 2022-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 4618 min nəfər sərnişin daşınmış, 2021-ci ilin müvafiq dövrünə nisbətən 25,9 faiz artım müşahidə olunmuşdur.

2022-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə 509 min ton yük daşınmış və 2021-ci ilin müvafiq dövrünə nisbətən 10,9 faiz artmışdır.

İnformasiya və rabitə. İnformasiya və rabitə müəssisələri tərəfindən 2022-ci ilin yanvar-sentyabr ayları ərzində faktiki qiymətlərlə 668,8 min manatlıq xidmət göstərilmiş və 84,4 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 34,6 faiz artmış, bu sahədə əldə olunmuş gəlirin 85,2 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş və 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,8 faiz artmışdır. 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə əhaliyə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 33,1 faiz artmışdır.

Pərakəndə ticarət. 2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 1713,3 min manatlıq məhsul satılmış, xidmət sahələri tərəfindən 297,8 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 0,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 2,7 faiz artmışdır.

Ticarət şəbəkələrində 35566,2 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 38104,7 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsullarının satışı 22,2 faiz azalmış, qeyri-ərzaq məhsullarının satışı isə 36,9 faiz artmışdır.

İstehlak qiymətləri indeksi. 2022-ci ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 101,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 103,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 100,1 faiz təşkil etmişdir. 2022-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin müvafiq dövrünə nisbətən 112,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütünün məmulatları üzrə 120,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106,9 faiz təşkil etmişdir.

Əməkhaqqı. 2022-ci ilin yanvar-avqust aylarında muzzla işləyənlərin orta aylıq nominal əməkhaqqı 638,7 manat, dövlət sektorunda 762,9 manat, qeyri-dövlət sektorunda 481,3 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, mədənçixarma sənayesində 1381,2 manat, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatında 771,7 manat, maliyyə və sığortada 1187,6 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 1007,4 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminatda 868,4 manat, təhsildə 599,3 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 635,2 manat təşkil etmişdir.

Demoqrafik vəziyyət. 2022-ci ilin yanvar-sentyabr aylarında rayon əhalisinin sayı 210 nəfər artaraq 2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 43 min 289 nəfər təşkil etmişdir.

MAKROİQTİSADI GÖSTƏRİCİLƏR

	2022-ci ilin yanvar-sentyabr ayları, faktiki qiymətlərlə	2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə	<u>Məlumat üçün</u> 2021-ci ilin yanvar-sentyabr ayları 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə
Ümumi məhsul buraxılışı, min manat	283880,8	148,4	109,7
o cümlədən: qeyri-dövlət bölməsi	160682,0	118,8	109,3
Əhalinin hər nəfərinə düşən ümumi məhsul buraxılışının həcmi, manat	6601,9	145,3	110,4
Sənaye məhsulunun ümumi həcmi, min manat	14046,0	83,8	43,6
o cümlədən: qeyri-dövlət sənayesi	4436,4	83,1	6,8
Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat	123930,5	178,4	119,7
o cümlədən tikinti-quraşdırma işlərinə	113918,0	2.1 dəfə	113,2
Kənd təsərrüfatının ümumi məhsulu, min manat	128781,3	126,5	111,0
o cümlədən: bitkiçilik	8805,0	126,4	105,9
heyvandarlıq	119976,3	126,5	111,3
Nəqliyyat sektorunda yük daşınması^{*)}, min ton	509,0	110,9	89,5
Nəqliyyat sektorunda sərnişin daşınması^{*)}, min sərnişin	4618	125,9	86,1
İnformasiya və rabitə xidmətləri, min manat	668,8	134,6	110,9
Pərakəndə ticarət dövriyyəsi^{*)}, min manat	73670,9	100,8	100,8
Əhaliyə göstərilən ödənişli xidmətlər^{*)}, min manat	12804,2	102,7	92,4
Orta aylıq nominal əməkhaqqı, manat	638,7^{**)}	113,5^{***)}	102,4^{****)}
İstehlak qiymətlərinin indeksi	x	112,1	x
Əhalinin sayı, 2022-ci il 01 oktyabr vəziyyətinə, min nəfər	43,3	100,7	100,2

Qeyd:

*) fiziki şəxslər nəzərə alınmaqla;

**) 2022-ci ilin yanvar-avqust ayları;

***) 2022-ci ilin yanvar-avqust ayları 2021-ci ilin yanvar-avqust aylarına nisbətən;

****) 2021-ci ilin yanvar-avqust ayları 2020-ci ilin yanvar-avqust aylarına nisbətən.

Ümumi məhsul buraxılışı

2022-ci ilin yanvar-sentyabr aylarında 283880,8 min manat həcmində və ya 2021-ci ilin müvafiq dövrünə nisbətən 48,4 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 6601,9 manat təşkil etmişdir.

Ümumi məhsul buraxılışının həcmində istehsal sahələrinin xüsusi çəkisi 47,6 faiz, xidmət sahələrinin xüsusi çəkisi 52,4 faiz təşkil edir.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 14046,0 min manat (4,9 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 128781,3 min manat (45,4 faiz), tikintidə 113918,0 min manat (40,1 faiz), nəqliyyat və anbar təsərrüfatında 2744,7 min manat (1,0 faiz), informasiya və rabitədə 668,8 manat (0,2 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 23722,0 min manat (8,4 faiz) təşkil etmişdir.

Ümumi məhsul buraxılışı sənayedə sabit qiymətlərlə 16,2 faiz azalmış, kənd təsərrüfatında 26,5 faiz, tikintidə 2,1 dəfə, nəqliyyat və anbar təsərrüfatında 2,3 dəfə, informasiya və rabitə xidmətlərində 34,6 faiz, ticarət; nəqliyyat vasitələrinin təmirində 12,4 faiz artmışdır.


Cədvəl 2

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi.*

	2022-ci ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə, min manat	2021-ci ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə, min manat	Qiymət indeksi, faizlə	2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin qiymətləri ilə, min manat	Fiziki həcm indeksi, faizlə	Ümumi həcmdə xüsusi çəkisi, faizlə
A	1	2	3	4	5	6
Sənaye	14046,0	13220,1	126,8	11078,4	83,8	4,9
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq	128781,3	101819,3	113,4	113566,3	111,5	45,4
Tikinti	113918,0	53431,1	100,0	113918,0	213,2	40,1
Nəqliyyat və anbar təsərrüfatı	2744,7	1205,7	100,9	2720,2	225,6	1,0
İnformasiya və rabitə	668,8	496,8	100,0	668,8	134,6	0,2
Ticarət; nəqliyyat vasitələrinin təmiri	23722,0	21108,6	111,5	21277,5	100,8	8,4
Yekun:	283880,8	191281,6	106,6	263229,2	139,3	100,0


Qrafik 1

2022-ci ilin yanvar-sentyabr aylarında ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə




Qrafik 2

2022-ci ilin yanvar-sentyabr aylarında ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə



ÜMB-nin ümumi həcmində istehsal və xidmət sahələrinin xüsusi çəkisi, faizlə



Sənaye


2022-ci ilin yanvar-sentyabr aylarında Siyəzən rayonunda 14046,0 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 16,2 faiz az olmuşdur. Ümumi istehsalın 46,0 faizini sənaye məhsulları, 54,0 faizini isə sənaye xidmətləri təşkil etmişdir.

Məhsulun 15,6 faizi mədənçıxarma, 30,5 faizi emal, 47,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 6,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Qeyri-dövlət sektorunda istehsalın həcmi 2021-ci ilin müvafiq dövrünə nisbətən 16,9 faiz azalaraq 4436,4 min manat və ya sənaye məhsulunun 31,6 faizini təşkil etmişdir.

Qrafik 4

2022-ci ilin yanvar-sentyabr aylarında məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə



İstehlakçılara 14046,0 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 oktyabr 2022-ci il tarixində sənaye müəssisələrinin anbarlarında 905,4 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 6,4 faizini təşkil etmişdir. Bununla yanaşı sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 956,6 min manatlıq məhsul mövcud olmuşdur.

Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı

Fəaliyyət növlərinin adı	2022-ci ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir, min manat	2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə	İstehsalın ümumi həcmində xüsusi çəkisi, faizlə
Cəmi *)	14046,0	83,8	100,0
<i>o cümlədən:</i>			
dövlət sektoru	9609,6	83,8	68,4
qeyri-dövlət sektoru	4436,4	83,1	31,6
Mədəncixarma sənayesi	2190,5	73,2	15,6
<i>o cümlədən:</i>			
Xam neft və təbii qaz hasilatı	2037,6	73,3	14,5
Mədəncixarma sənayesinin digər sahələri	152,9	27,9	1,1
Emal sənayesi	4283,5	83,2	30,5
<i>o cümlədən:</i>			
qida məhsullarının istehsalı	1872,8	124,3	13,3
içki istehsalı	245,6	33,6	1,7
rezin və plastik kütlə məmulatlarının istehsalı	2153,3	20460,5	15,3
maşın və avadanlıqların quraşdırılması və təmiri	10,0	-	0,1
sair sənaye məhsullarının istehsalı	1,8	-	0,1
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı	6602,4	84,7	47,0
Su təchizatı, tullantıların təmizlənməsi və emalı	969,6	92,1	6,9

*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Mədəncixarma sektorunun müəssisələri tərəfindən 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 2190,5 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə məhsul istehsalının ümumi həcmində 15,6 faiz təşkil etmiş və 2021-ci ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 26,8 faiz azalmışdır. Sahə üzrə məhsul istehsalının əsasını xam neft və təbii qaz hasilatı istehsalı (93,0 faiz), mədəncixarma sənayesinin digər sahələri (7,0 faiz) təşkil edir.

Xam neft və təbii qaz istehsalı 26,7 faiz azalaraq 2037,6 min manat olmuş, 30,1 min ton əmtəəlik xam neft, 7,0 milyon kub metr əmtəəlik təbii qaz hasil edilmişdir.

Mədəncixarma sənayesinin digər sahələri 72,1 faiz azalaraq 152,9 min manat olmuş, 18,2 min ton çinqil, qırmadaş, xırda çay daşı və çaxmaq daşı hasil edilmişdir.

Emal sektorunun müəssisələri tərəfindən 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 4283,5 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə məhsul istehsalının ümumi həcmində 30,5 faiz təşkil etmiş və 2021-ci ilin müvafiq dövrünə nisbətən 16,8 faiz azalmışdır. Sahə üzrə məhsul istehsalının əsasını qida məhsullarının istehsalı (13,3 faiz), içki istehsalı (1,7 faiz), rezin və plastik kütlə məmulatlarının istehsalı (15,3 faiz), maşın və avadanlıqların quraşdırılması və təmiri (0,1 faiz), sair sənaye məhsullarının istehsalı (0,1 faiz) təşkil edir.

Qida məhsullarının istehsalı 24,3 faiz artaraq 1872,8 min manat olmuş və bölmənin məhsullarının 43,7 faizini təşkil etmişdir.

İçki istehsalının həcmi 66,4 faiz azalaraq 245,6 min manat təşkil etmiş, onlardan 0,02 min dekalitr viski, konyak, 5,8 min dekalitr təzə üzümdən alınan köpüklənən şərab, 0,13 min dekalitr araq istehsal edilmişdir.

Rezin və plastik kütlə məmulatlarının istehsalı 2153,3 min manat təşkil etmiş, 0,1 ton etilen polimerlərindən bərk borular, borucuqlar və şlanqların istehsalı, 1021,9 ton propilen polimerlərindən bərk borular, borucuqlar və şlanqlar, 1,8 ton plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlər istehsal edilmişdir. Bununla yanaşı, 2022-ci ilin oktyabr ayının əvvəlinə sahənin anbarlarında 602,6 min manatlıq hazır məhsul qalığı və 956,6 min manatlıq alınıb satılmaq üçün malların qalıqları mövcud olmuşdur.

Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2022-ci il yanvar-sentyabr aylarında 6602,4 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azalmış, rayon əhalisinə və digər istehlakçılara 62,0 milyon kVt-saat elektrik enerjisi, 21,7 milyon kub metr təbii qaz, 0,5 min Qkal istilik enerjisi verilmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin həcmi 2021-ci ilin müvafiq dövrünə nisbətən 7,9 faiz azalmış və 969,6 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 1,1 milyon kub metr təbii su verilmişdir.

Cədvəl 4

Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri*)

Məhsul növlərinin adı və ölçü vahidi	2022-ci il yanvar-sentyabr aylarında istehsal edilmişdir (əmtəlik)	2021-ci il yanvar-sentyabr aylarına nisbətən, faizlə	01.10.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı
Mədəncixarma sənayesi			
Neft (qaz kondensatı daxil olmaqla), min ton	30,1	73,2	4,75
Təbii qaz, mlyn. kub metr	7,0	135,4	
Çınqıl, qırmadaş, xırda çay daşı və çaxmaq daşı, min ton	18,2	8,6	7,69
Qida məhsullarının istehsalı			
Tərkibində 5 kütlə %-dən çox şəkər və 5 kütlə %-dən çox piy olmayan təzə çörək məmulatları, ton	512,7	106,4	
İçki istehsalı			
araq, min dekalitr	0,1	18,6	
təzə üzümdən alınan köpüklənən şərab, min dekalitr	5,8	46,7	
Rezin və plastik kütlə məmulatlarının istehsalı			
Etilen polimerlərindən bərk borular, borucuqlar və şlanqlar, ton	0,1	-	46,46
Propilen polimerlərindən bərk borular, borucuqlar və şlanqlar, ton	1021,9	-	340,10
Plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlər, ton	1,8	-	
Maşın və avadanlıqların quraşdırılması və təmiri			
sair nəqliyyat avadanlıqlarının təmiri və texniki xidmət göstərilməsi, min manat	10,0	-	
Elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi və təchizatı			
elektrik enerjisinin bölüşdürülməsi, QVt.s	62,0	98,3	
qazın bölüşdürülməsi, mlyn.kub metr	21,7	109,3	
buxar və kondisionlaşdırılmış hava ilə təchizat,min Q.kal	0,5	100,0	
təbii suyun yığılması və bölüşdürülməsi, mlyn.kub m	1,1	94,7	

*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmadan

Tikinti

Əsas kapitala yönəldilmiş vəsaitlər


Cədvəl 5

Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər*

	2022-ci ilin yanvar-sentyabr aylarında, min manat	2021-ci ilin müvafiq dövrünə nisbətən, faizlə	Ümumi həcmdə xüsusi çəkisi, faizlə
Cəmi	123930,5	178,4	100,0
o cümlədən:			
dövlət sektoru	121796,3	2,2 dəfə	98,3
qeyri-dövlət sektoru	2134,2	14,8	1,7
ondan:			
fərdi yaşayış evlərinin tikintisinə	1052,0	73,4	0,8

Qrafik 5

Əsas kapitala yönəldilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə



Tikinti müəssisələrinin fəaliyyəti haqqında

2022-ci ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən müəssisələr və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş işlərin həcmi 6426,5 min manat təşkil etmişdir.

Cədvəl 6

Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş tikinti işlərinin dəyəri, min manatla (2022-ci ilin yanvar-sentyabr aylarında)

	Cəmi	Ümumi yekuna nisbətən, faizlə	2021-ci ilin müvafiq dövrünə nisbətən, faizlə
Cəmi	6426,5	100,0	179,2
<i>o cümlədən:</i>			
tikinti, yenidənqurma və genişləndirmə	1677,7	26,1	4,0 dəfə
əsaslı təmir	1552,3	24,2	12,3 dəfə
cari təmir	3196,5	49,7	105,5
sair işlər	-	-	-

Kənd təsərrüfatı

2022-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 128781,3 min manat təşkil etmiş, 2021-ci ilin müvafiq dövrünə nisbətən 26,5 faiz artmışdır.

Bitkiçilik. 2022-ci ilin məhsulu üçün rayonda 6305,0 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdir ki, bu da əvvəlki il ilə müqayisədə 6,5 faiz azdır. Kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin 5698,0 hektarı və yaxud 90,4 faizi dənli və paxlalı bitkilərdən, 1,0 hektarı texniki bitkilərdən, 123,0 hektarı və yaxud 1,9 faizi kartof, tərəvəz və bostan bitkilərindən, 483,0 hektarı və yaxud 7,7 faizi yem bitkilərindən ibarət olmuşdur. Əvvəlki il ilə müqayisədə dənli və paxlalı bitkilərin əkin sahəsi 7,9 faiz, kartof, tərəvəz və bostan bitkilərindən əkin sahəsi 6,8 faiz azalmış, yem bitkilərinin əkin sahəsi 14,5 faiz artmışdır. Bundan əlavə təkrar 2,0 hektar tərəvəz və 75,9 hektar qarğıdalı əkini olmuşdur ki, bunun da 42,2 hektarı dən üçün, 33,7 hektarı yaşıl yem, silos və senaj üçün olmuşdur.

Dənli və dənli paxlalı bitkilərin 2779,0 hektarı payızlıq buğdadan, 2869,0 hektarı payızlıq arpadan, 22,0 hektarı yazlıq arpadan, 27,0 hektarı dən üçün qarğıdalıdan, 1,0 hektarı paxlalılardan ibarət olmuşdur.

Oktyabr ayının 1-i vəziyyətinə 5130,0 hektar sahədən 12966,0 ton taxıl, 27,0 hektar qarğıdalı sahəsindən 69,6 ton qarğıdalı, 1,0 hektar paxlalılar sahəsindən 1,5 ton paxlalılar, 1,0 hektar texniki bitkilər sahəsindən 1,0 ton günəbaxan dənisi, 122,4 hektar sahədən 1069,4 ton kartof, tərəvəz və bostan bitkiləri, 483,0 hektar sahədən 826,7 ton yem bitkisi, meyvə bağlarından 1316,4 ton meyvə, giləmeyvə bağlarından 106,3 ton giləmeyvə yığılmışdır.

Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar

	2022-ci ildə	2021-ci ildə	2022-ci il 2021-ci ilə nisbətən, faizlə
Dənililər və dənilə paxlalı bitkilər	5698,0	6188,0	92,1
o cümlədən:			
buğda	2779,0	3338,0	83,3
arpa	2891,0	2825,0	102,3
qarğıdalı	27,0	23,0	117,4
paxlalı bitkilər	1,0	2,0	50,0
Texniki bitkilər	1,0	-	-
Kartof, tərəvəz və bostan bitkiləri	123,0	132,0	93,2
Yem bitkiləri	483,0	422,0	114,5
Cəmi əkin sahəsi	6305,0	6742,0	93,5

Heyvandarlıq. 2022-ci ilin yanvar-sentyabr aylarında heyvandarlıq bölməsində diri çəkiddə 22402,8 ət, 10741,8 ton süd, 19884 min ədəd yumurta istehsal edilmişdir. 2021-ci ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 9229 min ədəd və ya 86,6 faiz, ət istehsalı 2216,4 ton və ya 11,0 faiz artmış, süd istehsalı isə 141,5 ton və ya 1,3 faiz artmışdır.


Cədvəl 8

Heyvandarlıq məhsullarının istehsalı, sentner

	2022-ci ilin yanvar- sentyabr aylarında	2021-ci ilin yanvar-sentyabr aylarında	2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin müvafiq dövrünə nisbətən	
			%	+, -
Ət (diri çəkiddə)	224028	201864	111,0	22164
Süd	107418	106003	101,3	1415
Yumurta, min ədəd	19884	10655	186,6	9229

Qrafik 6

Əsas növ heyvandarlıq məhsullarının istehsalı, sentner



2022-ci ilin oktyabr ayının 1-nə rayonda 14187 baş iribuynuzlu mal-qara (ondan 6837 baş inək və camış), 52428 baş qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 371 baş (2,5 faiz) (inək və camışlar 62 baş (0,9 faiz)), qoyun və keçilərin sayı 2724 baş (4,9 faiz) azalmışdır .

Cədvəl 9

Mal-qaranın sayı, oktyabrın 1-i vəziyyətinə, baş

	2022-ci ilin yanvar-sentyabr aylarında	2021-ci ilin yanvar-sentyabr aylarında	2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin müvafiq dövrünə nisbətən	
			%	+, -
İribuynuzlu mal-qara	14187	14558	97,5	- 371
ondan:				
inək və camışlar	6837	6899	99,1	-62
Qoyun və keçilər	52428	55152	95,1	-2724

Nəqliyyat

2022-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 4618 min nəfər sənişin daşınmış, 2021-ci ilin müvafiq dövrünə nisbətən 25,9 faiz artmışdır.

Cədvəl 10

Avtomobil nəqliyyatı sektorunda sənişin daşınması, min nəfər

	2022-ci ilin yanvar-sentyabr aylarında	2021-ci ilin yanvar-sentyabr aylarında	2021-ci ilin müvafiq dövrünə nisbətən, faizlə
Cəmi	4618	3668	125,9


2022-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə 509,0 min ton yük daşınmış və 2021-ci ilin müvafiq dövrünə nisbətən 10,9 faiz artmışdır.

Cədvəl 11

Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton

	2022-ci ilin yanvar-sentyabr aylarında	2021-ci ilin yanvar-sentyabr aylarında	2021-ci ilin müvafiq dövrünə nisbətən, faizlə
Cəmi	509,0	459,0	110,9

Qrafik 7



2022-ci ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat müəssisələri tərəfindən 2744,7 min manatlıq xidmət göstərilmiş, 2021-ci ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə artmışdır. Göstərilmiş xidmətin 107,0 min manatı (3,9 faizi) dövlət sektorunun, 2637,7 min manatı (96,1 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir.

Cədvəl 12

Nəqliyyat xidmətindən əldə olunan gəlir, min manat

	2022-ci ilin yanvar-sentyabr aylarında, min manatla	2021-ci ilin yanvar-sentyabr aylarında, min manatla	2021-ci ilin müvafiq dövrünə nisbətən, faizlə
Nəqliyyat xidmətindən əldə olunan gəlir, faktiki qiymətlərlə*)	2744,7	1205,7	2,3 dəfə
<i>o cümlədən:</i>			
dövlət sektoru	107,0	88,6	120,8
qeyri-dövlət sektoru	2637,7	1117,1	2,4 dəfə

İnformasiya və rabitə

Bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 34,6 faiz artaraq 668,8 min manat təşkil etmişdir ki, onun da 564,2 min manatı (84,4 faizi) əhali tərəfindən istifadə olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən 33,1 faiz artmışdır.


Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 85,2 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 14,8 faiz təşkil etmişdir.

Cədvəl 13

İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat

	2022-ci ilin yanvar-sentyabr aylarında	2021-ci ilin yanvar-sentyabr aylarında	2021-ci ilin müvafiq dövrünə nisbətən, faizlə
İnformasiya və rabitə xidmətlərindən əldə olunan gəlir	668,8	496,8	134,6
<i>o cümlədən:</i>			
dövlət sektoru	570,1	496,8	114,8
qeyri-dövlət sektoru	98,7	-	-

**İnformasiya və rabitə sahəsində göstərilən xidmətin
mülkiyyət növləri üzrə strukturu, min manat**



İstehlak bazarı

2022-ci ilin yanvar-sentyabr aylarında istehlakçıların tələbatının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 86475,1 min manat olmaqla 2021-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,6 faiz artmışdır.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 81070,9 min manata bərabər olmuş, onun 68,6 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşmışdır.

Cədvəl 14

İstehlak bazarı üzrə əsas göstəricilər

	2022-ci ilin yanvar-sentyabr aylarında min manat	2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə
İstehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri	86475,1	100,6
<i>o cümlədən:</i>		
dövlət mülkiyyəti üzrə	5404,2	100,7
qeyri-dövlət mülkiyyəti üzrə	81070,9	90,0
<i>ondan:</i>		
fərdi sahibkarlar üzrə	55635,0	102,0

Əmtəə bazarı

2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 73670,9 min manatlıq məhsul satılmış, 35566,2 min manatını (48,3 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 38104,7 min manatını (51,7 faiz) qeyri-ərzaq malları təşkil etmişdir.

2021-ci ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 0,8 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 22,2 faiz azalmış, qeyri-ərzaq malları üzrə 36,9 faiz artmışdır.

Cədvəl 15

Pərakəndə ticarət dövriyyəsinin makrostrukturunu

	2022-ci ilin yanvar-sentyabr aylarında, min manat	Ümumi yekunda xüsusi çəkisi, faizlə	2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi	73670,9	100,0	100,8
o cümlədən:			
ərzaq məhsulları, içkilər və tütün məmulatları	35566,2	48,3	77,8
qeyri-ərzaq malları	38104,7	51,7	136,9

2022-ci ilin yanvar-sentyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 190,4 manat və ya 2021-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 24,2 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 91,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 98,5 manatlıq qeyri-ərzaq malları almışdır.


Pərakəndə ticarət dövriyyəsinin 34,5 faizini hüquqi şəxslər (ondan 34,5 faizi də qeyri-dövlət ticarət müəssisələri), 43,2 faizini fərdi sahibkarlar tərəfindən, 22,3 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir

Cədvəl 16

Məhsul bazarı üzrə əsas göstəricilər

	2022-ci ilin yanvar-sentyabr aylarında, min manat	2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi	73670,9	100,8
o cümlədən:		
müəssisələr üzrə	25435,9	98,4
fərdi sahibkarlar üzrə	31825,4	127,8
bazar və yarmarkalar üzrə	16409,6	73,5

2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə



Cədvəl 17

Pərakəndə ticarət dövriyyəsinin dinamikası

	Əvvəlki ilin müvafiq dövrünə nisbətən, müqayisəli qiymətlərlə, faizlə		
	Pərakəndə ticarət dövriyyəsi	o cümlədən	
		ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə	qeyri-ərzaq malları üzrə
2021-ci il			
Yanvar-sentyabr	100,8	99,0	103,4
2022-ci il			
Yanvar-sentyabr	100,8	77,8	136,9

2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 2087,8 min manat təşkil etmişdir.

Pərakəndə ticarət dövriyyəsinin həcmində qeyri-dövlət sektoru 100,0 faiz təşkil etmişdir.

Cədvəl 18

Pərakəndə ticarət dövriyyəsinin mülkiyyət növlərinə görə bölgüsü

	2022-ci ilin yanvar-sentyabr aylarında, min manat	Ümumi yekunda xüsusi çəkisi, faizlə	2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi	73670,9	100,0	100,8
o cümlədən dövlət sektoru	-	-	-
qeyri-dövlət sektoru	73670,9	100,0	100,8

İctimai iaşə xidmətləri

2022-ci ilin yanvar-sentyabr ayları ərzində ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artaraq 1205,0 min manat olmuşdur.

Cədvəl 19

İctimai iaşə xidmətlərinin həcmi, min manat

	2022-ci ilin yanvar-sentyabr aylarında, min manat	2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə
İctimai iaşə xidmətləri, cəmi	1205,0	105,3
o cümlədən:		
hüquqi şəxslər üzrə	-	-
fiziki şəxslər	1205,0	105,3

Əhaliyə göstərilən ödənişli xidmətlər

2022-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 2,7 faiz artaraq 12804,2 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 5404,2 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 42,2 faizini təşkil etmişdir.

Cədvəl 20

Ödənişli xidmətlərin göstərilməsi

	2022-ci ilin yanvar-sentyabr aylarında, min manat	2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə
Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi	12804,2	102,7
o cümlədən:		
dövlət sektoru	5328,5	99,3
qeyri-dövlət sektoru	7475,7	105,3
ondan:		
fiziki şəxslər	7400,0	109,9


2022-ci ilin yanvar-sentyabr aylarında əhalinin hər bir nəfəri orta hesabla 297,8 manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri

	Əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə, faizlə		
	Əhaliyə göstərilən ödənişli xidmətlər	o cümlədən	
		hüquqi şəxslər üzrə	fiziki şəxslər üzrə
2021-ci il			
Yanvar-sentyabr	92,4	106,5	83,8
2022-ci il			
Yanvar-sentyabr	102,7	99,8	109,9

Qrafik 10

2022-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin mülkiyyət növləri üzrə quruluşu, faizlə




İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 36,4 faiz, nəqliyyat və rabitə müəssisələri 4,9 faiz, sair xidmət müəssisələri 0,4 faiz, ticarətlə məşğul olan müəssisələr 0,02 faiz təşkil etmişdir.

İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri

	2022-ci ilin yanvar-sentyabr aylarında, min manatla	2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin müvafiq dövrünə nisbətən, faizlə	Ümumi həcmdə xüsusi çəkisi, faizlə
İri və orta müəssisələr üzrə, cəmi	5327,4	99,3	100,0
<i>o cümlədən:</i>			
digər sahələrin iri və orta müəssisələri	5327,4	99,3	100,0
<i>o cümlədən:</i>			
sənaye	4655,6	97,3	87,4
nəqliyyat və rabitə	621,3	119,6	11,7
sosial	-	-	-
sair	47,5	96,5	0,8
əsas fəaliyyəti ticarət olan iri və orta müəssisələr üzrə	3,0	96,8	0,1

Qrafik 11

İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə



Qiymət indeksləri

İstehlak qiymətləri indeksi

Rayon üzrə 2022-ci ilin sentyabr ayında istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 101,8 faiz, 2022-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 112,1 faiz təşkil etmişdir.

2022-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 103,2 faiz, 2022-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 120,7 faiz təşkil etmişdir.

2022-ci ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 101,4 faiz, 2022-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,6 faiz təşkil etmişdir.

2022-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,1 faiz, 2022-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 106,9 faiz təşkil etmişdir.

Cədvəl 23

İstehlak qiymətləri indeksinin dəyişməsi

	Cəmi məhsullar və xidmətlər		Ərzaq məhsulları, içkilər və tütün məmulatları	
	əvvəlki aya nisbətən, faizlə	əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə		əvvəlki aya nisbətən, faizlə
2021-ci il				
İyul	100,8	106,7	İyul	100,8
Avqust	101,0	107,1	Avqust	101,0
Sentyabr	101,9	107,6	Sentyabr	101,9
2022-ci il				
İyul	100,3	112,2	İyul	100,3
Avqust	101,1	112,2	Avqust	101,1
Sentyabr	101,8	112,1	Sentyabr	101,8

Cədvəl 24

	Qeyri-ərzaq məhsulları		Xidmətlər	
	əvvəlki aya nisbətən, faizlə	əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə		əvvəlki aya nisbətən, faizlə
2021-ci il				
İyul	100,1	105,4	İyul	100,1
Avqust	100,0	105,4	Avqust	100,0
Sentyabr	100,9	105,5	Sentyabr	100,9
2022-ci il				
İyul	101,2	104,2	İyul	101,2
Avqust	100,2	104,4	Avqust	100,2
Sentyabr	101,4	104,6	Sentyabr	101,4

Muzdla işləyənlərin sayı

Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2022-ci ilin yanvar-avqust aylarında 6391 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 3559 nəfər (55,7 faiz), qeyri-dövlət sektorunda isə 2832 nəfər (44,3 faiz) təşkil etmişdir.

Muzdla çalışan işçilərin 53,7 faizi xidmət sahələrində, 46,3 faizi isə məhsul istehsalı sahələri sektorunda məşğul olmuşdur.

Məhsul istehsalı sahələrində çalışanların 60,8 faizi kənd təsərrüfatı, ovçuluq və meşəçilik sahəsində, 29,8 faizi sənaye (o cümlədən 17,9 faizi mədənçixarma, 3,5 faizi emal, 4,0 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 4,4 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı) sahələrində, 9,4 faizi tikinti sektorunda təşkil etmişdir.

Xidmət sahələrində çalışanların 48,1 faizi təhsil, 18,6 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 15,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 8,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 1,3 faizi peşə, elmi və texniki fəaliyyət, 0,7 faizi maliyyə və sığorta, 0,8 faizi informasiya və rabitə, 0,7 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,6 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.

Yeni iş yerlərinin açılması


İlkin məlumatlara əsasən 2022-ci ilin yanvar-sentyabr aylarında hüquqi şəxslər üzrə 143 yeni iş yeri açılmış və 253 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərindən 66,4 faizi yeni, 33,6 faizi mövcud müəssisə və təşkilatlarda yaradılmışdır.

Cədvəl 7

Yeni açılmış iş yerlərinin xarakteristikası

	2021-ci ilin yanvar-sentyabr aylarında	2022-ci ilin yanvar-sentyabr aylarında	Xüsusi çəkisi, faizlə
Yeni iş yerlərinin sayı (fərdi sahibkarlar istisna olmaqla), cəmi	103	143	100,0
o cümlədən:			
yeni yaradılmış müəssisə və təşkilatlarda	66	95	66,4
mövcud müəssisə və təşkilatlarda	37	48	33,6
fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda	-	-	-
digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri və s.)	-	-	-
Yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı	91	253	100,0

**2022-ci ilin yanvar-sentyabr aylarında yeni açılmış iş yerləri strukturu
(fərdi sahibkarlar istisna olmaqla)
(yekuna görə, faizlə)**




Əməkhaqqı

2022-ci ilin yanvar-avqust aylarında muzzla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 638,7 manat, həmçinin dövlət sektorunda 762,9 manat, qeyri-dövlət sektorunda 481,3 manat təşkil etmiş, 2021-ci ilin müvafiq dövrünə nisbətən rayon üzrə 13,5 faiz artmış, dövlət sektoru üzrə 19,3 faiz artmış, qeyri-dövlət sektoru üzrə 5,6 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş, mədənçıxarma sənayesi bölməsində 1381,2 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 771,7 manat, maliyyə və sığortada 1187,6 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminatda 868,4 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsi bölməsində 1007,4 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində 635,2 manat təşkil etmişdir.

**2022-ci ilin yanvar-avqust aylarında iqtisadi fəaliyyət
növləri üzrə muzzla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı**

Hərfi işarəsi	Fəaliyyət növləri	İşçilərin sayı, nəfər	Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı, manat		
			2022-ci ilin yanvar-avqust aylarında	2021-ci ilin yanvar-avqust aylarına nisbətən, faizlə	Orta rayon göstəricisinə nisbətən, faizlə
	Cəmi	6391	638,7	117,4	100,0
	<i>ondan:</i>				
	dövlət mülkiyyəti	3559	762,9	119,3	119,4
	qeyri-dövlət mülkiyyəti	2832	481,3	105,9	75,4
	<i>o cümlədən:</i>				
A	Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq	1800	523,8	104,3	82,0
B	Mədəncixarma sənayesi	531	1381,2	123,3	216,3
C	Emal sənayesi ^{*)}	104	576,7	132,3	90,3
D	Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı	117	771,7	123,2	120,8
E	Su təchizatı, tullantıların təmizlənməsi və emalı	130	494,5	123,6	77,4
F	Tikinti	278	458,7	101,7	71,8
G	Ticarət; nəqliyyat vasitələrinin təmiri ^{*)}	866	380,0	104,7	59,5
H	Nəqliyyat və anbar təsərrüfatı	216	1007,4	119,7	157,7
İ	Turistlərin yerləşdirilməsi və ictimai iaşə				
J	İnformasiya və rabitə	20	387,9	98,4	60,7
K	Maliyyə və sığorta fəaliyyəti	18	1187,6	97,2	185,9
L	Daşınmaz əmlakla əlaqədar əməliyyatlar	19	355,9	114,1	55,7
M	Peşə, elmi və texniki fəaliyyət	34	388,5	71,8	60,8
N	İnzibati və yardımçı xidmətlərin göstərilməsi	4	229,6	114,9	35,9
O	Dövlət idarəetməsi və müdafiə; sosial təminat	385	868,4	115,3	136,0
P	Təhsil	1233	599,3	128,1	93,8
Q	Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi	476	635,2	120,7	99,5
R	İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət	143	547,6	116,1	85,7
S	Digər sahələrdə xidmətlərin göstərilməsi	17	606,4	127,8	94,9

2022-ci və 2021-ci ilin yanvar-avqust aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqının dinamikası,



Dемоqrafik vəziyyət

Siyəzən rayon əhalisinin sayı 2022-ci ilin yanvar-sentyabr aylarında (məcburi köçkünlər istisna olmaqla) 210 nəfər artaraq 01.10.2022-ci il vəziyyətinə 43 min 289 nəfərə çatmışdır. Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edir. Ərazisi 703,4 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 62 nəfər olmuşdur.

Siyəzən rayonunda əmək qabiliyyətli yaşadək (0-14 yaşda olan uşaq və yeniyetmələr) 24,1 faiz, əmək qabiliyyətli yaşda (kişilər 15-64 yaş, qadınlar 15-61 yaş) 68,0 faiz və əmək qabiliyyətli yaşdan yuxarı (ahıllar) 7,9 faiz əhali vardır.

Cədvəl 9

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri

Dемоqrafik göstəricilər	Nəfərlər			Əhalinin hər 1000 nəfərinə		
	2022-ci ilin yanvar-sentyabr ayları	2021-ci ilin yanvar-sentyabr ayları	artım(+) azalma(-)	2022-ci ilin yanvar-sentyabr ayları	2021-ci ilin yanvar-sentyabr ayları	2022-ci il 2021-ci ilə nisbətən faizlə
Ümumi artım	210	114	96	4,9	2,7	181,5
Təbii artım	202	95	107	4,7	2,2	2,1 dəfə
doğulanlar	366	332	34	8,5	7,7	110,4
ölənlər	164	237	-73	3,8	5,5	69,1
Nikahlar	178	186	-8	4,1	4,3	95,4
Boşanmalar	33	41	-8	0,8	1,0	80,0


Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında rayonda 366 nəfər doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 8,5 təşkil etmişdir.

2022-ci ilin yanvar-sentyabr aylarında 164 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5-dən 3,8-ə qədər azalmışdır.

2022-ci ilin yanvar-sentyabr aylarında rayonda 178 nikaha daxilolma və 33 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən nikahların sayı 4,3-dən 4,1-ə qədər, boşanmaların sayı isə 1,0-dən 0,8-ə qədər azalmışdır.

Qrafik 13

2021-ci və 2022-ci ilin yanvar-sentyabr aylarında demoqrafik göstəricilər (əhalinin hər min nəfərinə)



Siyəzən Rayon Statistika İdarəsinin rəisi

Kamil Xəlilov